



XALIQ AZADİ

BƏYDƏMİR OCAĞI

(povest)

1-ci hissə

ALI KİŞİ

Günortaya yaxın idi, bərk səs-küy düşdü. Kəndə erməni gəlib, özü öz xoşyla! On-on iki il qabaq, 1905-ci il davasına qədər belə xəbərlər adı bir iş idi. Gediş-geliş hər iki tərəfdən açıq və çox sadə olardı. Amma indi, 1905 davasından az qala on il keçsə də, qonşuların etdiyi xəyanətlər araya keçilməz psixoloji sədd çəkmişdi, etibar yox olmuşdu.

On-on beş nəfər kənd sakini qırx beş-əlli yaş arası bir ermənini qabaqlarına qatıb Ali kişisinin evinə tərəf gətirirdilər. Alçaqboy, ariq, üzündə qorxu yazılmış erməninin əlləri arxadan kəndirlə bağlı idi. Kəndirin bir ucu isə "Sərçə" ləqəbli Qulu deyilən şəxsin əlindəydi. O, ermənini söyür, hərdən də təpikləyirdi. Məmməd də bu dəstənin içindəydi. Yaxınlaşdı dədəsinə:

-Özü gəlib kəndə. Səni görmək istədiyini deyib. Öldürmək istəyirdilər, dədə. Bir güclə mane oldum. Özün əncam çək.

Ağız deyəni qulaq eşitmirdi. Dəstə dayanan tək Sərçə Qulu ilə bir neçəsi düşdülər erməninin üstünə. Ali kişisinin zəhmli səsi guruldadi.

-Geri durun!

Həmi dayandı, Sərçə Quludan başqa.

-Niyə dayanırıq, qoysan düşməndən heyfimizi alaq.

Sərçə Qulu gəlmələrdən idi. Orta boylu, dolu bədənli birisiydi. Boyun nahiyəsi yox dərəcəsində

olduğundan, sanki, kimsə onun başına bərk qapaz yapışdırmış, başı az qala girmişdi ciyinlerinin ortasına. Qonşu kənddən olan bir qızla evlənərək yerlilərlə qohumlaşmış və orada da qalmışdı. Əl tutmaqla, xeyir verməklə arası yox idi. Xeyirdə-şərdə onu yalnız süfrə arxasında görmək olardı. Hərdən molalılıq da edirdi. Son zamanlar çalışırdı özünü bölgənin ağsaqqallarından biri kimi qələmə versin.

Ali kişi Sərçə Qulunu tərs-tərs süzüb dilləndi:

-Heyfi düşməndən vuruşmaq məqamında alalar. Əli bağlığını döymək, öldürmək cəsarət tələb etmir. Nəsə, dava günləri səni heç görmək olmurdu!

-Sən neçəsini öldürmüsən, mən bilmirəm. - Sərçə Qulu üzünü qohumlarına tutdu. - Vurun kafir köpək oğlunu!

Bayaqdən sakit dayanan Ali kişi daha dözə bilmədi. Tüfəngi götürüb ayağa durdu. Sərçə Qulunun qabağını kəsdi. Onun zəhmli baxışlarından Sərçə Qulu və adamları dayandılar.

-Geri durun, deyirəm sizə!

Erməniyə yaxınlaşdı:

-Kimsən, dil bilirsənmi?

Erməni Başkəndin əksər əhalisi tək, Azərbaycan dilini yaxşı bilirdi.

Çökdü diz üstə. Hıçqırı-hıçqırı ağlayırdı.

-Bəy, sana panax getirmişəm. Oğlumu axtarıram.

-Oğlunun burada nə işi var?

-Sizin Dikdaş dediyiniz yerdən heyvanları qaytarırmış. Orada da yoxa çıxb. Bəy, nəyim var sizə verim, amandır, uşağı qaytarmağa kömək et! Səni

deyib gəlmışəm!

-Nə vaxt yoxa çıxıb, bəlkə quldurluq edir oğlun?

-Sana əurban olum, bəy, heç on beş yaşı yoxdu, dünən axşam yox olub.

Alı kişi üzünü Məmmədə tutdu:

-Bir xəbər bilmirsən ki?

-Bizimkilərdən heç kimin xəbəri yoxdur.

-Biz tərəflərdə sənin uşağıın yoxdur, bədbəxt insan. Get, axtar başqa yerdə.

Sərçə Qulu yenə irəli durdu.

-Buraxan deyilik kafiri!

Alı kişi göz gəzdirdi ətrafa. Silahlı bəydəmirli-lər dayanıb Dədənin əmrini gözləyirdilər.

-Düşmən də olsa, Bəydəmirə pənah gətirənə zaval yoxdur! Bu insan sağ-salamat qayıdacaq kəndinə.

Üzünü tutdu Məmmədə:

-Ötürün Dikdaşdan o üzə, heç kim toxunmasın ha!

Məmməd işarə verdi, bəydəmirlilər ermənini aldılar dövrəyə. Kəndiri açdırılar, verdilər Sərçə Qulunun özünə.

-Kişiyik, papaq qoyuruq. Düşmən öldürmək fikriniz var, dəstə olun, mən də sizinlə. Günü bu gün hücum edək. Getməsəm, qabaqda ixtiyarımı verirəm sizə.

Ermənini ötürmək üçün çıxdılar kənddən. Güntərəndən bir az keçmiş Məmmədgil ermənini ötürüb qayıtdılar.

2-ci hissə

QARAGÖZ

Məmməd həmişə sübh qaranlığı çəkilməmiş oyanmağa adət etsə də, bu gün bir az da tez oymışdı. Kənd hələ qaranlıq içinde idi. Heç bir bacadan işıq əlaməti görünmürdü.

Hündürdən əsnəyib göyə baxdı. Ulduzlar gizlənmişdi. Arvadını səslədi. Qızxanım evə bitişik "ambar" deyilən yerdən, əlində iki zənbil çıxdı.

-Anası ölmüşə bir az pay düzəltmişəm, apar. İki həftə xəstə yatandır, yəqin heç nəyi yoxdur.

Qızları Səlmi başqa kənddə yaşayırırdı, ərdə idi. Bir həftə qabaq, əri gəlmışdı. Səlminin xəstə olduğunu o, demişdi. Məmməd baş çəkməyə gedirdi. İyirmi-iyirmi iki kilometr yoldu. Atla, inşallah, güntərəndən xeyli qabaq orada olmalıdır.

Soyuq və ciskinli hava idi. Əsas yol uzaq və do-

lama olduğu üçün, bu yoldan çıxdı. Yolunu başqa cığırla davam etmək üçün hündür təpəyə qalxaraq, Məmməd atı dəhmərlədi. Bu cığır yüksək dağların qoynu ilə gedir, xeyli sonra enirdi ətəklərə. Nadir hallarda yolcusu olan cığır, həm də qalın meşələrdən keçərək gündoğana tərəf uzanırdı Dələ Qayası deyilən yerde at finxirib dayandı. Qabaqda nəsə kollara dəyərək, şaqqlı ilə yolu keçdi. Məmməd hər ehtimala qarşı tüsəngi əlinə götürdü. Bir az gözlədi. sakitlik idi. Atı dəhmərlədi, yola davam etdi.

Ermənilərlə açıq dava çoxdan qurtarsa da, bu yolla gedənlər tüsəngli olardılar hər vaxt. Yol ermənilərin yaxınlığından keçirdi. Etibar etmək olmazdı. Son iki ayda üç dəfə atışma baş vermişdi. Sonuncu dəfə isə, yol kəsmək istəyəndə, bizimkilər iki qulduru güllələmişdirler. Bizim tərəf də iki itgi vermişdi.

Əsasən, Malakanların yaşadığı Saratovka kəndinə çatdı. Artıq hava tam işıqlaşmış, camaat öz işində, gücündə görünürdü. Kənd böyük və gözəl məskən idi. Əsas əhalisi rusdilli olsa da, hamı azərbaycanca bilir, təmiz danişirdilər. Artıq, qonşu kənd, Səlmi yaşayan kənd görünürdü. Atı saxladı, düşdü



atdan. Atı göy ota buraxdı. Kəndə girməmiş bir qəlyan çəkməliydi. Rahat qəlyanı çəkib qurtardı. Atın yuyənini keçirdib, cilovu əlinə alaraq girdi kəndə. Qızığılın evi qırğa yaxın yerləşirdi. Evə yaxınlaşanda, Səlminin əlində səhəng suya getdiyi ni gördü. Qızını səslədi. Birinci uşaqlar gördülər, babalarının üstünə qaçdilar. Görüşdülər, öpüşdülər. Bir yerdə evə qayıtdılar. Məlum oldu ki, hər şey yaxşıdır, xəstəlik keçib, gedib.

Məmməd kişi, qızın "ay dədə, bircə gecə qal", deməyinə baxmayaraq qayıtmağa hazırlaşırırdı.

-Bala, anan naxoşdu. İşimiz də ki çoxdu. Məni ləngitmə. Sonra gələrik ananla.

Çörək yeyib, çay içib bir-iki saat dincini alaraq, qalxdı ayağa. Vidalaşıb mindi ata, düşdü yola.

Axşam üstü idi. Malakanların kəndini keçən kimi, at üzünü döndərdi sağ tərəf dağ yoluna. At bu yolu yaxşı tanıyırırdı, çox getmişdi bu yolla. Məmməd razi halda atın yalmanını sığalladı.

Yolun üçdən birini gəlmışdı. Saratovka arxada qalmışdı, Sağda, bir az aralı üzbeüz dağın döşündə Goyəbaxan kəndi görünürdü. Sol tərəfdə isə, dağın ətəyində ermənilər yaşayın Başkənd görünürdü. Ərazi azərbaycanlılara məxsus olsa da, çar hökuməti məlum siyaset yeridərək buraya erməniləri köçürtmüdü..

At nədənsə finxirib qulaqlarını şəklədi. Məmməd təfəngi qaldırıb ətrafi dinlədi. Sol tərəfdə yoluñ altındakı dərədən axan suyun şırlıtı aydınca eşidilirdi. Burada dərənin o üzündəki təpələr ağız-ağıza gəlib daralırdı. Yol burulub çayın içindən keçir və sonra düzənliyə çıxırırdı. Bura yolun ən təhlükəli hissəsiydi. Bir müddət sakit dayanıb ətrafa göz gəzdirdi. At sakitləşmişdi. Deyəsən, hər şey qayda-sında idi. Ehtiyatla, bir əli tətikdə yolu nəzarət altında saxlayaraq, atı mahmızladı. Cığır, artıq düzənliyə çıxmışdı. Arxayın keçdi düzənliyi. Başkənd qaldı arxada.

Qabaq meşəli dik təpə idi. Təpənin ətəyində cığır haçalanır, bir yol dönür sağa - Goyəbaxan kəndinə. Birisi isə six palid meşəsini kəsərək yuxarı qalxır, dağların döşü ilə Bəydəmir kəndinə üz tutur. Düz cığır haçalanın yerdə, six ağaclar əhatəsin-də gözəl dadlı suyu olan, həzin şırlıtı ilə yolcuları səsləyən Yarpızlı bulağı var idi. Məmməd atı saxladı, düşdü. Atın yuyənini boşaltdı. At azadlıq aldığına başa düşərək həvəslə göy otlara "hücum" keçdi. Məmməd bir az su içdi. Hansı yolla bu meşəyə, bu göy otlağı, bu bulağın yanına gəlib düşməyi bilinməyən dördbucaq şəkilli Goy daşın üs-

tündə oturdu. Bir qəlyan düzəltdi. Yandırmaq istəyirdi ki, at hündürdən finxirdi. Məmmədin yadına düşdü ki, təfəngi qoyub atın belində. Üzünü çevirdi, ata tərəf getmək istədi. Deyəsən, gecikmişdi. Atla Məmmədin arasında bir nəfər təfəngli dayanmışdı. İyirmi-iyirmi beş addımlıqda isə daha bir nəfər yaxınlaşırırdı...

* * *

Günortadan çoxdan ötmüşdü. Səmada bir dənə bulud olmasa da nə günəş vardı, nə də günəşdən bir nişanə. İslıqlı bir gün olsa da sanki gözə görünməz örtük hər şeyin üstünü örtmüş, zərif alaqrənlıq ətərəfi qaranlığa bürümüşdü. Adətən, bərk tufan- yağış qabağı belə olurdu.

Daxmanın arxa tərəfində it özünü yeyib-tökürdü. Dartınır, hürrürdü. Qızxanım bir neçə dəfə yaxınlaşıb baxdı.

-Nə isteyirsən? Bəsdi, nə qədər hürmək olar?

Nə vaxt ki, Qızxanım yaxınlaşırırdı, it hürməyi dayandırırdı. Yerə sinir, quyuğuunu astaca yerə döyürdü. Ara bir astaca mırıldayıır, gözlərini dikirdi Qızxanıma. Elə ki, Qızxanım dönüb gedirdi, it yenə başlayırdı hündürdən hürməyə, dartınmağa.

-Bala, ay Abdulla, Itə nəsə olub. Gəl, bəlkə, sən sakitləşdirəsən. Baş-beynim ağrıyır.

Abdulla bir neçə dəfə təpindi, gah sığalladı, gah da müləyim səslə danışdı. Xeyri olmadı. It sakitləşmək bilmirdi.

-Bala, günortadan bu it belə olub.

-Qoy hürsün. Yorular, sakitləşər.

Aralanıb, getdilər hərə öz işinə. It qaldı hürməyində. Aradan bir az keçmişdi. Qızxanımın birdən yadına it düşdü. Sakitlik idi, "axır ki, yoruldu, sakitləşdi", deyə düşündü. Yalnız, axşama yaxın, yemək aparanda gördü ki, Qaragöz yoxdur. Kəndiri çeynəyib qırılmış, aradan çıxmışdı.

* * *

Məmməd aralıda olan şəxsin atı tutmaq istədiyi-ni görüb qışqırıldı:

-Kimsən, yaxın getmə ata!

Yaxındakı yekəpər yad dildə nəsə deyərək əlin-dəki təfəngə işaret etdi. Məmməd başa düşdü ki, yekəpər ona yerində durmağı emr edir. İkinci nəfər təfəngsiz idi. Atı tutmağa çalışsa da, at fırlanır, özünü tutdurmağa qoymurdu.

Təfəngli, hündür boyluydu, sarı, piyli sıfəti, piyli boynu var idi. Bədəndə canlı görünsə də, Məmməd gücünə arxayın idi. Amma, onun təfəngli olmağı vəziyyəti çətinləşdirirdi. İkicə addım! Bi iki

addımı atmaq olsaydı, əli çatsa idi, düşmənin heç olmasa birinin işi bitəcəkdi. Birdən, Məmməd hündürdən şaqqanaq çəkərək elə güldü ki, səsi dünyaya yayıldı. (Məmməd güləndə həmişə sinə dolu gülərdi və onun gülüşünü kəndin o biri başında seçib tanımaq olardı). Burada isə, Məmməd qəh-qəhə çəkərək, əlini at tərəfə uzatdı. Sanki, qəfil nə isə güləmli bir şey gördü. Belə bir hərəkəti gözləməyən tüfəngli bir anlığa başını çevirdi Məmməd göstərən tərəfə. Və başa düşdü səhvini! Geri atıldı və dərhal da tüfəngi hərlədi. Barmağı tətiyə çatana qədər Məmməd pələng cəldliyi ilə irəli atıldı.

Tüfəngdən tutub, lüləni yuxarı qaldırdı. Onlar süpürləşməyə başladılar. Məmməd sağ əli ilə tüfəngi yuxarı saxlayıb, sol əli ilə düşmənə bir yumruq atdı. Yumruq quldurun çənəsinə ilişsə də özünü itirmədi, var gücü ilə müqavimət göstərir, iki əllə yapışır silahı əldən verməməyə çalışır. Gücdə, deyəsən, bu geri qalmır. Məmməd qəfil düşməni özünə tərəf çəkdi. Var gücü ilə tüfəngi fırlayıb, qoparmağa çalışdı. Tüfəngi qopara bilməsə də, rəqibi büdrədərək yerə yıxıdı. Amma, ikincisi özünü çatdırmışdı. Yıxılan düşmən yenə sıçrayıb qalxdı. Məmməd, ikinci quldurun arxadan gəldiyini unutmasa da, çevrilə bilməzdi. Çıxış yolu yox idi. Birinci tüfənglini lazımlı idi zərərsizləşdirmək.

Düşmən bir neçə yumruq yesə də, ölüm-dirim söhbəti getdiyini başa düşür, tüfəngi buraxmir, üstəlik çalışırdı yönəltsin Məmməd tərəfə.

Arxadakı düşmən atılıb mindi Məmmədin belinə. Bir əlini doladı Məmmədin boynu-boğazına, başladı sıxmağa. O biri əli iləsə vururdu Məmmədin başına. İş pis qurtara bilərdi. Məmmədin iki əli də boş olsaydı, bunlaın öhdəsindən asanlıqla gələrdi. Bircə çıxış yolu lülədəki gülləni atmaq, tüfəng təhlükəsini məhv etmək idi. Başa dəyən zərbələrin sayı isə artırdı. O, gah Məmmədi yumruqlayır, gah da gözlərini tutur, barmaqları ilə göz nahiyyesini bərk güc ilə basırdı. Tüfəngli arxadakından güclü idi. Burnundan bərk qan tökülsə də, Məmmədi yixamağa çalışır, aradabir isə təpik atırdı.

Məmmədin vəziyyəti get-gedə çox çətinləşirdi, gözləri bərk ağrımağa başlamışdı.

Sol gözü heç nə seçmirdi. Ümidin itirməsə də, vəziyyətin acınacaqlı olduğunu dərk edirdi.

Birdən arxadan it səsi gəldi. Şiddətli çekişmə, ölüm-dirim davası getsə də, artan it hürüşməsi Məmmədin qulağından yayılmadı. Və Məmməd tanındı it səsini! Gələn QARAGÖZ idi.

Məmməd güclü təkan hiss etdi. Həmin dəqiqə,

Məmmədin belindəki qışqırıqla yixıldı yerə. Məmməd tüfənglini özünə tərəf çəkdi. Sağ əlini boşaldaraq, bütün gücünü yumruğuna toplayaraq ilişdirdi düşmənin sol gözü qarışq alınna, həmin anda gullə səsi eşidildi. Gullə Məmmədin qulağını yala-yıb keçdi. Kəsif barit qoxusu burununa doldu. Məmməd ayağını düşmənin qarnına dayayıb, tüfəngi geri çəkdi. Tüfəng çıxdı düşmənin əlindən. Həmin dəqiqə, tüfəngin qundağı endi quldurun başına.

Bütün bunlar elə kiçik vaxt ərzində baş verdi ki, ikinci - ariq, uzunduraz düşmən barədə Məmmədin düşünməyə indi vaxtı oldu. Amma, heç düşünmək-zad lazım deyildi. O, ağızı üstə uzanmış, və boynu al-qan içində idi...

* * *

Hədisə yerindən aralanmışdılar. Qaş qaralırdı. Məmməd qəhərlənmişdi. Qaragözün başa düşən, sahibinə qulaq asan olduğunu bilsə də, indi çox təsirlənmişdi. Dodaqaltı yalnız "Qaragöz, mənim etibarlı Qaragözüm!" - deyə bilirdi. Məmmədin xəyalı bir anlığa getdi uzağa, 7 il arxaya...

...Qonşu Göyəlli kəndindən gəlirdi. Kəndə az qalmış uzaqdan Axıncının gurultusunu eşitdi. Demək, yenə yuxarılla bərk yağımdı. Çay coşub daşmış, yatağından çıxaraq, dünyani ağızına almışdı. Gözləməli olacaq. Başqa yol yoxdur. Köpüklü sahilə çatdı. Düşdü atdan. Axıncı daşanda dağlarda sürəti elə çoxalırdı ki, əline nə keçsə süpürüb aparırdı. Burada düzənlik olduğu üçün, çayın sürəti xeyli azalır, geniş məsafləyə yayılıraq, sanki, dayanırdı.

Hər il yüzlərlə mal-heyvan, ev əşyaları, bəzən isə insanlar keçirdi çayın qəzəbinə. Yenə eləydi. Boğulmuş iki balaca, ölü buzov boğazlarında hörük keçidilər. O biri sahilə bir ölmüş eşşək düşmüşdü. Birdən, qabaqda bir it göründü. İt boğulmamışdı. Görünürdü ki, it üzüb qırğa çıxmaga cəhd edir, amma bacarmırdı. Gah batır, gah da üzə çıxırırdı. Çox güman, güc tükənmışdı. Sahillə itin arası uzağı beş metr olardı. Məmməd dərhal, atın belindən kəndiri götürdü.

Məmməd bu yerlərin digər cavanları tək, mahir ovçu idi. Gözlərini açandan, bu yerlərin uşaqları sapandla hədəf vurmaq, kəmənd atmaq, atla yarışmaq kimi oyunlarla yaşayar, böyükərdilər. Və bu kimi işlərlə ailə dolandırardılar.

Ehtiyatla dizə qədər suya girdi. İt onun bərabərinə çatanda, məharətlə kəməndi fırlayıb atdı. Kən-

dir keçdi itin boğazına. Dartıb çıxartdı. Dal qıcı sınmış, sümük görükürdü. Boz rəngli, bu yerlərə, dağlara məxsus nəhəng gövdəli it idi. Adətən, belə itlər qoyun sürünlərini, ya da ki, müyyəyən ev-həyət sahəsini qoruyardılar.

İti atın belinə qaldırdı, qucağında tutaraq evə gətirdi. Məmməd iti sağaltdı, hər yerdə soraq etdi, sahibi çıxmadı. Bir neçə ay keçdi, it balaladı. Məmməd özüne bir küçük saxladı, adını qoydu Qaragöz. Qaragözün bir yaşı tamam olmamış, bir payız gecəsi, ana it yoxa çıxdı. Axtarışlar heç bir nəticə vermədi...

* * *

Artıq kəndə çatırdılar. Daxmaların bacalarından cıraq işıqları görünürdü. Qaragöz, gah arxada qalır, gah da gülə tək qabağa qaçırdı. O dünyada başa düşdüyü, əmrini yerinə yetirdiyi, tabe olduğu bu, yeganə insanın yolunun hər qarışını yoxlayırdı...

3-cü hissə

BƏYDƏMİR OCAĞI

Axşama az qalsa da, günəşin şüaları hələ odlu idi. Sərin sulu Ağ bulağa çatanda Məmməd atı saxladı. Yerə düşdü. Qolu sarıqda olan kiçik oğlunu da düşürdü. Sınıqçının yanına getmişdilər. Dünən qayalıqda ilişib qalmış quzunu düşürmək istəyəndə uşaqqı sürüşüb yixilmiş, qolunu zədələmişdi. Sınıqçı

dirsəkdə də çıxiq olduğunu dedi. Bircə dəfə dartmaqla qolu saldı öz yerinə. Ağrı bərk olsa belə, uşaqqı bircə dəfə qışqırıldı, sonra dişlərini sıxıb sakitləşdi.

Məmməd doyunca su içdi, bir az oturdular. Sonra "dur, bala", deyərək Məmməd ayağa durdu. Uşaqı qaldırıb qoydu atın belinə, özü atın cilovundan tutdu, düşdü qabağa. Bulaqdan aralanıb çıxdılar Açıq talaya. Birdən at finxirdi, cilovu dartdı. At çox ağıllı at idi, sahibini demək olar ki, tam başa düşürdü və boş yerə heç vaxt narahatlılıq göstərməzdı. Demək, kimsə var. Bu yerlərdə erməni ola bilməzdi. Kəndlərimizin ermənilərə nisbətən əks tərəfi idi. Məmməd dayandı, sakitcə beşatılanı əlinə götürüb hazır vəziyyətdə ətrafa nəzər saldı. Birdən səs gəldi:

-Məmməd, mənəm.

Məmməd səs gelən tərəfə döndü. Səs tanış gəlsə də, tanımadı. Ona görə də, ehtiyatlı olmaq lazım idi.

-Ay Məmməd, mənəm, Əsgər.

Məmməd tanıdı səs sahibini, tüfəngi keçirti yəhərə. Ağaçlıdan yekəpər bir kişi çıxdı. Atasının bacısı rəhmətlik Güləsər xalanın həyat yoldaşı Əsgər kişi idi.

Əsgər kişi qaçaqlıq edirdi. Özü də arandan idi. Bəydəmirlilər Çay Rəsullu və Bəydəmirli kəndlərini məskunlaşdırmaqdən əvvəl bir müddət Aranın bir neçə kəndlərində yaşamışdılar, elə o vaxtdan nəsillər arasında qohumluğun, dostluğun bünövrəsi



qoyulmuşdur. Əsgər kişi də həmin nəsillərdən birinin nümayəndəsi idi. Alı kişinin tək qohumu yox, həm də ən yaxın dostlarından biriydi. Qorxu bilməyən, dəmir bədənli, gülər üzlü Məmmədi isə özünün kiçik qardaşı sayırdı.

* * *

Əsgər Alı kişinin qızı Güləsərə evlənəndə Məmməd biğ yeri təzəcə tərləyən yeniyetmə bir oğlan idi. Əsgər toy günü daha yaxşı tanıdı Məmmədi.

Təsvir etdiyimiz dövrlər çox bölgələrdə toylardan "qurşaq tutma" deyilən güləş yarışı olardı. Çox vaxt, yarış oğlan evi və qız evi tərəfdarları arasında olardı. Bu dəfə Əsgər tərəfdən gələnlər sırasında "Aynalı Pəhləvan" ləqəbli, dağda-aranda gücü ilə tanınmış bir nəfər var idi. Ona "aynalı" deyilməyi çox güman ki, dizlərinə bağlı qalpaqlarla bağlı olub. "Aynalı" pəhləvan, demək olar ki, qız tərəfdən kim çıxdısa kürəyini qoydu yerə. Adətən, pələng cəldliyi və gücü ilə fərqlənən bəydəmirlilər dilxor olmuşdular. Alı başa düşdü ki, hamı ona ümid edir və onun çıxışını gözləyirlər. Cavanlığı keçib 40-45 yaşına çatса da, Alının fövqəladə gücü ətrafa məlum idi. Onun yalın əli, yumruğu qaya parçası idi. Haraya ensəydi o yerin sonu çatırdı. On-on iki pudluq un, taxıl kisələrini ("çuval" deyərdilər bu kisələrə) asanlıqla qaldırıb qoyardı arabanın üstünə.

Məmməd atasının meydana çıxməq istədiyin görən tək keçdi qabağa. Alıdan icazə istədi. İlk əvvəl Alı razı olmadı, Məmməd cavan idi, hələ 20 yaşı da yox idi. Kişi dilxorçuluq olacağından ehtiyat edirdi. Məmməd çox yalvardı, axır Alı razı oldu.

Məmməd çıxdı ortaya, tutuşdular. Ayaqlar tir oldu, dizlər yer eşdi. Və... Aynalı pəhləvanın küreyi endi, dəydi yerə! "Afərin!" səsləri göyə ucaldı.

...Vaxt keçəcək, Məmməd gücü, bacarığı ilə ad qazanacaq. Ermənilərlə savaşda Məmməd hünərlər göstərəcək.

Qıçı sınmış kəlin əvəzinə girəcək boyunduruğa, çuvallarla yüklü arabanı Bəydəmirə qaldıracaq. Qurdbasar dərəsini keçəndə onu qəfil yaxalayan ayı ilə əlbəyaxa olacaq, balaca kərki ilə ayını öldürəcək. Vaxt gələcək, Bəydəmir nəslinin daha bir igid pəhləvan güclü oğulu, Bəxtiyar Arana-Dağə səs salacaq. Atlını atı qarşıq bir yumruqla yixacaq. Tonluq dəyirman daşını, daşlar fırlanan vaxt, əli ilə dayandıracaq...

İndi isə, oğlunun bu gözəl qələbəsi ilə fəxr edən

Alı yaxınlaşdı, Məmmədin alnından öpdü.

Qayınatası və Məmmədlə fəxr edən Əsgər, Alının Məmmədə o gün dediyi sözü həm də öz ünvannı qəbul etdi.

-Bala, sən cavansan, güclüsən. Haqqa arxa ol, zəiflərə mərhəmət göstər. Qeyrət yolunda qılincini hazır saxla, can vermək üçün həmişə hazır ol. Sən düşmən gülləsindən ölsən, mənə çətin olacaq, məni ağladıcaq. Amma, sağ qalmaq xatırınə qeyrəti tapdalasan mənə zülüm olacaq, ürəyim parçalanacaq biabırçılıqdan. Düşməni bağışlama, dosta etibar et. Pənah gətirənə zəmanət ol!..

* * *

Əsgər kişinin qaçaqlıq etməyininsə çox faciəli bir tarixi olub.

Əsgər evləndi. Aradan illər keçdi, bir gün ov zamanı təsadüfən Tiflisdən gəlmış bir hökumət adamını gullə atıb öldürdüyü üçün 30 yaşlı Əsgəri 9 illiyə Sibirə sürgünə göndərdilər. Əsgərin Salatın adlı 11 yaşlı qızı, 6 yaşlı oğlu qaldı Güləsərin ümüdüdü. Alı kişi istədi onları aparsın Bəydəmirə, Əsgərin qohumları kişini bu yoldan daşındırdılar. Uzaq olsa da, Alı kişi ildə bir-iki dəfə baş çəkərdi, gedib - gələnlə də hərtərəfli kömək göstərərdi. Ta ki, Salatının 18 yaşı olana kimi.

Bir gün Əsgərgilin kəndində toy oldu. Salatının bacılıqlarından biri əre gedirdi. Salatın gündüzdən getmişdi. Axşam toy qurtardı, Salatın gəlmədi. Gülləsər axtarsa da, bir xəbər öyrənə bilmədi, çox qorxduğu üçün toyda olan qonaqların biri vasitəsi ilə Bəydəmirə - qardaşına xəbər göndərdi. Salatınsa səhər açılında gəlib çıxdı. Salatının sir-sifəti, palpaları elə gündəydi ki, gecənin necə keçdiyini soruşturma heç bir ehtiyac qalmamışdı. Həmin gün artıq bütün kənd yerli bəylə Salatından danışındı. Bir neçə gün keçmişdi, amma Güləsər arvad vahimə içindəydi. Bilirdi nələr olacaq. Nəyəsə ümüd edir, əllərini göyə qaldırıb Allaha yalvarıldı. Salatınsa bir kündə oturub, səssiz ağlayırdı.

Alı kişi gecə düşəndə gəldi. Ağır addımlarla içəri girdi, bir müddət heykel tək dayandı. Qəlyan yandırdı, kürə kimi bir-iki dəfə qəlyanı fisıldatdı. Gözlərindən qan damırdı. Üzünü çevirdi qapıya, heç kimə baxmayaraq iki kəlmə söz dedi:

-Dur çıx!

Salatın başa düşdü. Durdu, çıxdı çölə.

-Ay Yaradan, bu nə zülümdü, başıma gətirdin?!

-Güləsərin üzü qan içindəydi, dirnaqları ilə çirmişdi.

O gecədən Salatını heç kim görmədi. Həmin iradələrdə o bəy də ağır yara aldı, amma ölmədi. Çiyinini deşib keçən gülə öldürmədi bəyi. Bir ildən sonra Əsgər gəldi sürgündən. İlk növbədə Bəydəmirə gəldi, Alı kişinin hər iki əlini öpdü, qoydu gözünün üstünə. Qayıtdı Arana. Həmin bəyi və təsadüfən, bəyin yanında olan çar məmurnunu güllələdi. O gündən oldu qaçaq. Çok çalışıclar tutmağa, pusqu qurdular, cəsus göndərdilər, xeyri olmadı. Əsgər bir neçə düşmən öldürərək, həmişə qələbə ilə çıxdı.

* * *

İndi Əsgər kişi Kərəm tək ad salmasa da, bölgənin hörmətli qaçaqlarından sayılardı. Hətta, hərdən elin-obanın haqqını müdafiə edər, qaçaq üsulu ilə qudurən məmurları cəzalandırıb ilər. Düşmənlər onu nə vaxt bərk sıxışdıranda, tutulmaq təhlükəsi yarananda Əsgər pənah gətirərdi Bəydəmirə və bəydəmirlilərə. Deyərdi, gəldim OCAĞA, gəldim dayımgillərə.

Bəydəmirlilər həmin illərdə yarımköç?ri həyat sürürdülər. Bel? ki, həm heyvandarlıq, həm də əkinçiliklə məşğul olurdular. Bəydəmirli və Çay Rəsullu kəndlərinin təbii şəraiti əsl yaylağı xatırlasada, yaz aylarında binələrə, uca dağlarının sinəsində yaylaqlara da gedən olurdu. Əsasən, arvad-uşaq bir neçə? çobanın müşayi?ti il? payızadək qalardılar yaylaqda.

Buralarda bazar, yaxud, dükan yox idi. Şəhərə də gediş-geliş az olardı. Buralara hərdən xırda alverçilər gələrdilər. Həmin bu alverçilər buraya mer-meyv?, çürbəcür xırdavat - parçalar, boyaqlar və s. mallar g?tirir, kartof ilə, buğda-arpa il? bir?bir, ikiyə-bir d?yi?rdil?r. Əks?r geyim elə burada hazırlanardı. Kişil?rin geyimi - çuxalıq, patavalıq, qadın geyimləri yerli sənətkarların məhsulu idi. Ayaqların geyimi ayaqqabından çox çariq olardı.

Dünya xəbərlərini də elə həmin alverçilərdən eşidib, bilərdilər. Erməni-müsəlman davası var, çahan davası gedir - buralara bəzən, iki-üç həftə gec çatardı. Olduqca ağızibirlik, əl tutmaq buralara xas olan adı bir iş idi.

Bu sıldırımlı dərələr, çətin keçilən sıx meşəli yamaclar əsl qaçaq yuvası idi. Təbiət elə mövqə yaratmışdı ki, buraya pənah gətirən kim olursa olsun, bu zirvələrə bir dəfə göz dolandıran kimi ürəyinə sakitlik yayıldı, arxayınçılıq hissi dolardı qəlbinə. Dediyi sözün qiymətini bilən, dediyinə əməl edən, sözü deməmişdən əvvəl fikirləşən, saf-çürük edən

Bəydəmir sakinlərinə kim pənah gətirsəydi, peşiman olmazdı. Bəydəmirlilərin verdiyi zəmanət dövlətin zəmanətindən geri deyildi. Bir sözlə, Bəydəmirliyə ətraf bölgənin "OCAQ" deməyi həqiqətdən çox da uzaq deyildi. Ətraf bölgələrdə Bəydəmirlilərlə hamı gözəl münasibət quraraq onların marağını nəzərə alardılar.

Bir dəfə Alı kişinin oğullarından biri - Yusif Arandan araba ilə gayidirmiş. Düşür gecəyə, yolda, meşədə gecələməli olur. Yatan vaxt kimlərsə basqın edir, arabada olan nə varsa aparır. Yusif gəlir Bəydəmirə, qardaşları Həsən, Qulu, Paşa dəstə düzəldib gəlirlər Arana tərəf, basqınçıları ayırd etməyə. Axtarırlar, bir şey çıxmır. Yerli bəy deyir ki, siz qayıdın, biz çalışarıq, taparıq günahkarları. Qayıdlılar evə. Aradan üç-dörd gün keçmir ki, Düz Rəsulluya -Yusif Düz Rəsulluda yşayırı - Yusifin qapısına atlilar gəlir, itmiş malları qaytarırlar, əlavə xeyli gözəl hədiyyələr verirlər, günahkarların cəzalandığına and içirlər, Bəydəmir camatından dönədənə üsr istəyirlər...

...Əsgər indi, özü bölgədə olduqca məşhur olan yerli qaçaqlarla da qardaşlaşmışdır. Neçə dəfə bir-birlərinə simsar olmuşlar, çətin anlarda bir-birinə arxa-kömək idilər.

-Hə, qardaş, bir xəbər gələnəcən, beş-altı gün qonağıyam Bəydəmir Ocağının.

-Həmişə qapımız açıqdır!

Kəndə çatanda artıq qaranlıq düşmüdü.

* * *

Çar hökuməti bir il qabaq yixılmış və hakimiyət dəyişmiş olsa da buralar tam qarşıqlıq içindəydi. Erməni - müsəlman iğtişaşları hərdən səngisə də, gah orada, gah burada baş qaldırır, neçə ölümə, itgiyə səbəb olurdu. Bəzən elə döyüşlər olurdu ki, heç də 1905-1907-ci illərin döyüşlərindən geri qalmırı. 1905-ci illərin davasında Şinix əhalisinin itgisi çox oldu. İtgilərin əsas səbəblərindən biri Şinixdərə əhalisinin bir dəstəyə çevrilə bilməməsi, pərakəndəlik oldu. Tayfalar arası narazılıq, hansısa inciklik qanlı-qadələr bir zamanda unudula bilmədi, Bəydəmirli-Çay Rəsullu bir dəstə, Zamanlı ayrı, Göyəlli ayrı, Düz Rəsullu ayrı, digər kəndlər də elə. Vahid mərkəzin olmamağı ucundan bir dəstə döyüşəndə, digəri öz işində-güçündəydi. İyirminci əsrədəki kiçik Şinixdərədəki bu hal on doqquzuncu əsrədə on beş-iyirmi xanlıqdan ibarət olan, şimaldan və cənubdan gələn zərbələr altında parçalanan böyük Azərbaycanın kiçicik bir surəti idi.

Oktyabrin son günü Qoşadəyirman deyilən yerdə hər iki tərəfdən nümayəndələr yiğildi. Çox danişdilar, sülhün, əmin-amanlığın vacibliyini dedilər, ayrılib gedən kimi yenə daşnaqlar terrorlarından əl çəkmədilər. Bundan əvvəl də Qəza başçıları bir-iki dəfə hər iki tərəflə görüşlər keçirsələr də, nəticəsi olmamışdı.

Noyabrda ermənilər növbəti vəhşiliklər törətlər ki, bu da sakitləşməyə başlayan ətraf rayonları yenə çaxnaşmaya saldı. Şəmşəddin ermənilərindən ibarət olan bir dəstə Qoşada, Tağlarda dağıntılar törotmüşdi, mal-qaranı aparmış və bir neçə ev yandıraraq dörd nəfər də girov götürmüdürlər.

Bu zaman Şinix camaati Başkəndə böyük hücum təşkil etdi. Döyüslərdə Şinix camaati axır ki, vahid dəstə yarada bildi. Kəndi tam dağıdır yerlə yeksan etmək mümkün olmasa da, coxsayılı erməni öldürdü, kəndin xeyli hissəsi yandırılıb yerlə yeksan oldu. Kəndin dörd tərəfi ermənilərin ot-ələf və əkinçilik yerləri idi. Ermənilərin biçib yiğdiqları yüzdən çox ot tayalarına od vurub yandırdılar.

Noyabrın sonu səhərə yaxın Çəmbərəkdən kömək almış ermənilər Əyri Yoldan üzü aşağı hücum çəkərək Şiniğin içərilərinə tərəf yerimək istədilər. Onlar ümid etdilər ki, sübh tezdən müsəlmanlar yatırlar, ya yuxulu olacaqlar ki, onları qırmaq da asan olacaq. Amma bu plan baş tutmadı, sübh namazına oyanan insanlar meşəliklərdən enən erməniləri görərək səs-küy saldılar. Camaat hazır idi belə görünə. O dəqiqə silahlar səsləndi. Çay aşağı atlı qasid xəbər apardı və bu xəbər ildırım sürəti ilə bütün Şiniğə yayıldı. Hamı səfərbər oldu. Məmməd də biringilər sırasında idi. Ermənilərdən bir neçə nəfər öldürdü və ərazidən qovuldular. Məmmədin bu döyüşdə göstərdiyi şucayət bütün Şinixdərəyə yayıldı. Ən başlıcası isə Məmməd iki silahdaşı ilə Çəmbərəkdəki çox nüfuzlu erməni koxasının oğlu qarışq üç nəfər daşnağı əsir götürdü. Bir qədər sonra ermənilərdən həmin koxanın oğlunu dəyişmək xahişi gəldi. Ermənilər iki nəfər Ardanışdan və dörd nəfər Tağlardan götürdükləri girovları qaytardılar. Şinixlilərə koxanın oğlunu qaytardılar.

Son döyüslərdə döyüşənlər sırasında çox böyük cəsarət və qəhrəmanlıqla vuruşan Anadolu türkү də vardi. Şinixlilar heç vaxt unutmazlar rəhmətlik Hümbət babanın həmin türk barədə hörmətlə və həvəslə söylədiklərini. Uşaqlıq və yeniyetməliyi həmin qanlı-qadəl illərə düşən Hümbət baba, yerə uzanaraq tüfəngin lülə tərəfindən kəməri ayağına keçirərək nişan alan, erməniləri quş tək ovlayan,

gülləsi boşça çıxmayan atıcı türk barədə həvəslə danişardı.

Bununla da bu bölgədə döyüşlər səngidi. Amma erməni terroru dayanmadı, xırda hücumlar təkrarlanırdı. Keçən yolculara basqınlıq, güllə atmaq kimi hadisələr tez-tez olurdu.

4-cü hissə

İTƏ ETİBAR ET, TÜFƏNGİ YERƏ QOYMA...

Üfüq süd kimi ağardı, nəhayət, tam işıqlaşdı. Qabaq tərəfdən olduqca sərin, lakin adamın bədəni ni üzüdən səhər küləyi gəlib keçdi. Neçə gün qızıgilə qonaq qalan Məmməd səhər qaranlığında at belindəydi. Artıq Saratovka arxada qalmışdı. Six meşə ilə əhatə olunmuş iki yol ayırcı olan Təpəliyə gəlib çatmışdı. Sağa Goyəbaxana, düzünə isə, Bəyədəmir elinə gedirdi. Düzünə gedən yol həmişə təhlükə altında idi. Goyəbaxanla getmək yolu təhlükəsiz, amma iki-üç dəfə uzaq idi. Son beş-on ildə erməni-müsəlman davası getdiyinə görə tənha yolcular, adətən, təhlükəsiz Goyəbaxan yolunu seçirdilər. Məmməd heç fikirləşmədən atı düzünə gedən yola saldı. Çox keçmişdi bu yolu tənha. Bu yolda bircə dəfə, bir neçə il qabaq, ölümlə üzləşmişdi. Amma saysız-hesabsız səfərləri təhlükəsiz və sakit keçmişdi. Ehtiyatlı idi, indi dava da qurtarmışdı. Hələ bu yerlərdə izi-tozu olmasa da, Bakıda Şura deyilən hökumət qurulmuşdu. Millətlərin dostluğunu elan etsələr də, vəziyyət dostluqdan çox uzaq idi.

Çöpçü Dərəsini keçmişdi, qabaq meşəliyə yüzüz əlli metr qalmış, dərənin yuxarısında, yolun iki təpəyə sıxlın döngəsini dönən anda iki atlı ilə üz-üzə gəldi. Hər iki atlı üçün bu görüş gözlənilməz oldu. İki güllə açıldı eyni vaxtda. Atlar diksinib kənarə tullandılar. Hansısa kiçik bir an ərzində atlı əyildi, üzü üstə yapışdı ata, siyrilib yixıldı yerə. Məmmədin sol ciyinini kəskin ağrı götürdü. Bir sañiyə bəs eylədi bu dağlar qartalına ki, vəziyyəti safçürük etsin, qərar qəbul etsin. Tüfəng keçdi yəhərə, xəncər göydə parıldamağı ilə ikinci atının başının üstünü almağı bir oldu. Və ...xəncər havadan asılı qaldı. Atlı qadın idi, hələ bu azmiş kimi, atın tərkində bir qız uşağı oturmuş, arxadan qadını qucaqlaşmışdı. Hadisələr elə tez baş vermişdi ki, qadın tam keyləşmiş və heykələ dönmüşdü. Uşaqlıq qışqırıq qadını bu dünyaya qaytardı. Yerə yix-

lan ölməmişdi. Ağır yaralanmışdı. Məmməd atı bir addım kənara sürdü. Qadın başa düşdü ki, Məmmədin nə onunla, nə də uşaqla işi yoxdu. Məmməd atı qəfil dəhmərlədi. At baş alıb getdi.

Atını heç iki yüz metr də sürməmişdi ki, sol tərəfdən səs eşitdi. Üç atlı dik qalxan döşlə meşəyə tərəf çapırıldılar. Bu çığır Başkənddən gəlirdi, onlar bir-iki saniyə qadının yaralının yanında ayaq saxladılar, sonra atları çevirib Məmmədin təqibinə başladılar. Məmməd çevirdi atın başını sağa, meşəyə tərəf. Bir göz qırpmında girdi meşəyə. Girişdə başının üstündən bir gülə viziltiyə keçib dəydi budaga, yarpaqlar töküldü yerə. Sıx, keçilməz meşələr bu dağları-düzləri basılmaz səngərə çevirmişdi. Bu sıx meşədə çığır yoxsa at surmək çətin məsələdir. Yerdən bir azca hündür qol-budaqlar, köklü-köməcli yixilmiş ağaclar piyada üçün də çətinliklər yaradırdı.

Bir az dərinlikdə yoğun qoca palid ağacı bitmişdi. Sakitcə atı çəkdi palidin arxasına. Yaradan axan qanı dayandıra bilməsə, vəziyyəti ağır olacaqdı. Səlminin yol üçün yığıdığı yemək torbasını yerə boşaltdı, bir təhər dişi ilə çirdi və çuxanın altından soxdu gülə dəyən yerə. Yara bərk ağrısına da, öldürücü deyildi. Rahatlıq olsayıdı təmizləyib sarımaq çox asan idi. Birtəhər, bacardığı tək yaranı sarıdı. Ermənilərin kəndi yaxın idi. Onlar coxalacaqdılar. Məmməd bunu yaxşı bilirdi və ona görə bu meşə parçasını tərk etməli, nəyin bahasına olur, olsun Dikdaşı o üzə aşmaliydi. Atı yedəklədi, ehtiyatla meşənin yuxarı Dikdaşa dirənən tərəfinə tərəf yaxınlaşmağa başladı. Əsən küləyin səsi, yarpaqların xışlıtı hər iki tərəfə diqqətli olmağa mane olurdu. Meşənin kənarına çatdı. Bir dəqiqə dayandı, dinlədi ətrafi, astaca mindi ata və gülə tək çapdı üzü yoxuşa, daşlı-çinqılı yola. Dərhal düşdü gülə yağışına. Buna baxmayaraq, özünü çatdırıldı Dikdaşın zirvəsində səngərə oxşayan bir koma qayalıqlara. Artıq, iki yerdən yara almışdı. Amma, buradan ellər görünürdü, qoluna qüvvə, ürəyinə dəhmər gəldi. Heç yerə getməmək fikrinə düşdü. Burada onu heç kim möglub edə bilməzdi. Üzünü çevirdi onu təqib edənlərə. Başladı atışmağa. Düşmənlər aşağıda kol-koslaların, qaya parçalarının arxasında gizlənmişdilər. Bir az keçmişdi, onun atlığı güləyə ikicə tūfəng cavab verirdi. Daha az sonra bir tūfəngin də səsi kəsildi. İki düşmən cəsədi yuxarıdan görünürdü. Bir-iki gülə atıldı, indi atəş tam kəsildi. Bircə əngəl iş vardı ki, patrondaş boşalırdı. Məmməd ehtiyatla aşağı meşəliyə boylandı. Üçüncü gözə dəy-

mirdi, atəş də açmındı. Düşmən yerini dəyişmişdi, bəlkə də, arxa tərəfə keçmişdi. Məmməd də yerini dəyişmək fikrinə düşdü. Dikdən beş-on addım aralı mövqe tutdu. Buradan təpənin arxa tərəfini görmək mümkün idi. Və çox vaxtında etdi, atı təzəcə yatırtmışdı ki, təpənin arxa tərəfində, yemşənlikdə şaqqualtı gəldi. Xeyli gözlədi Məmməd, bacarırdı gözləməyi. Ağacların arasında iməkləyən düşməni görməyi ilə gülənin açılması bir oldu. Sürünən bir cə anlıq dayandı dizi üstə və böyrü üstə düşdü. Məmməd gözəl atıcı idi, güləsi heç vaxt boşça çıxmazdı. Bilirdi ki, yemşənlikdəki düşmən də o biri iki yoldaşı tək öldürülüb. Öləməsə də, ən azından ağır yaralıdır. Məmməd yenə xeyli dinlədi ətrafi, arxayın olan tək, yiğişdi.

Getmək lazımdı. Başkənd yaxınlıqdaydı, yenə gələn ola bilərdi. Ata mindi. Yaralı bədənini sıxan patrondaşa qalan üç güləni əlinə götürdü, patrondaşı yerə tulladı, qayalıqdan atı mahmızlayıb yola döndərdi və həmin dəqiqə kürəyində ocaq yandı, başı ağırlaşdı. Güclü bir əl gözlərini qapadı, həmin güc Məmmədi apardı uzaqlara, gülü-çiçəkli Bəyədəmir Ocağına, Qızxanımı gördü, uşaqlarıyla görüşdü: Mayıl, Bani, Səlmi, Əvzər, Abdulla, Salman, Hürüm, Əziz. Bir az da yol getdi, keçdi gənc Məmmədin yanına. Amma, orada dayanmayıb yol etdi, körpə Məmmədi gördü, oradan da keçib getdi daha xoş, dərdsiz, qəmsiz bir dünyaya...

* * *

Artıq, axşam düşürdü. Batmağa hazırlaşan günəşin şüaları heç nə olmamış kimi şirildəyə-şirildəyə axan Yarpızlı bulağın suyunda oynayır, suya cürbəcür rənglər verirdi. Yarpızların ətri ətrafi götürmişdə. Bulağın qırığında dayanan atının sağ ayaq tərəfindən sızılaraq axan mayedən ikinci bir gölməçə də yaranmışdı. Qırmızı rəngli, qızılı rəngli. Bu gölməçə böyüür, böyüdükcə şirilti ilə axan bulağın suyuna qarışmağa can atır, sanki, nəyinsə izini itirmək istəyirdi. Atlı atın boynunu qucaqlamışdı. At bilirdi ki, sahibi həmişə bu bulaqda düşər, əl-üzünü yuyar, Goy daşın üstündə bir az oturar, durub bir-iki qurtum su içər, sonra yoluna davam edərdi. Amma, indi at nə qədər gözləsə də, sahibi düşmədi atdan. Sahibinin susduğunu və sükutun uzun çəkdiyi ni görən at bir neçə dəfə finxirdi, hündürdən kişnədi, sanki, kimi isə köməyə çağırıldı. İkinci dəfə kişnəyib yola düşdü.

...Məmmədi elliklə dəfn etdilər. Bir həftə tamaṁında, Məmmədin yeddisi günü Qızxanım da tərk etdi bu dünyani...